

## IAS 20 – Hökumət subsidiyaları ve onların mühasibat uçotunda əks etdirilməsi

Bu Standartın məqsədi müəssiselərə təqdim olunan hökumət subsidiyaları və dövlət yardımına tətbiq edilən uçot qaydalarının və açıqlama tələblərinin müəyyən edilməsidir. Bu Standart hökumət subsidiyaları və dövlət yardımlarının digər formalarının uçotu və onlar barədə məlumatın açıqlanması zamanı tətbiq edilməlidir. Bu Standartda istifadə edilmiş əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

**Hökumət** – hökumətin özü, hökumət organları və analoji təşkilatlar, o cümlədən yerli, milli və beynəlxalq təşkilatlar nəzərdə tutulur.

**Dövlət yardımı** – müəyyən meyarlara cavab verən müəssisə və ya müəssiseler qrupuna aid xüsusi iqtisadi səmərənin təmin edilməsinə yönəlmüş dövlət fəaliyyətidir.

**Hökumət subsidiyaları** – müəssisənin əməliyyat fəaliyyəti ilə əlaqədar müəyyən şərtlərin keçmişdə və ya gələcəkdə yerinə yetirilməsinə görə müəssisəyə resursların köçürülməsi formasında olan hökumət yardımıdır.

Dəyeri esaslandırılmış suretdə qiymətləndirilə bilməyən hökumət yardımları, eləcə də müəssisənin adı ticarət əməliyyatlarının bir hissəsini təşkil edən dövlət ilə əməliyyatlar hökumət subsidiyalarına aid deyil. Hökumət subsidiyaları bəzən digər terminlər, məsələn, dotsasiya, subvensiya və ya mükafat adları ilə de göstərilə bilər.

Hökumət subsidiyaları, onların kompensasiya edəcəyi müvafiq xərclərə uyğunlaşdırılması tələb olunan hesabat dövrleri ərzində müntəzəm olaraq gəlir kimi tanınmalıdır. Onlar birbaşa olaraq kapital hesabının kreditinə yazılımlı deyil.

Hökumət subsidiyaları, o cümlədən ədalətli dəyeri ilə qiymətləndirilən qeyri-məntar subsidiyalar, aşağıdakı şərtlərdən her ikisi olduqda tanınmalıdır:

- müəssisənin subsidiyaların alınması ilə bağlı şərtləri yerinə yetirəcəyi; və
- subsidiyaların alınacağı.

Müəssisə tərəfindən hökumət subsidiyasının alınması ilə bağlı şərtlərin yerinə yetirilməsinə və hökumət subsidiyasının alınacağına dair kifayət qədər əminlik olmayana qədər hökumət subsidiyası tanınmır.

Subsidiyanın alınması, özü-özlüyündə onunla bağlı şərtlərin yerinə yetirildiyini və ya yerinə yetiriləcəyini qəti sübut etmir. Belə olan halda əgər müəssisə subsidiyanı eldə edibse lakin şərtləri yerinə yetirməyə əmin deyilsə, o zaman eldə edilmiş məbləğ kreditor kimi tanınmalıdır.

Təyinatına görə Hökumət subsidiyaları iki yere bölünür: **Aktivlərə aid olan subsidiyalar və gəlirə aid olan subsidiyalar.**

1) **Aktivlərə aid olan subsidiyalar** – verilməsinin əsas şərti subsidiya almaq hüququna malik olan müəssisə tərəfindən uzunmüddətli aktivlərin satın alınmasını, tikilməsini və ya digər yolla eldə edilməsini tələb edən hökumət subsidiyalarıdır. Bu subsidiyalar ya pul şəklində və ya qeyri-pul şəklində eldə edilə bilər (torpaq sahəsi, xammal, material)

Aktivlərə aid olan subsidiyalar mühasibat uçotunda iki metoddan biri ilə eks etdirilir.

**a) Gələcək dövrün geliri metodu** - Hökumət subsidiyalarının gələcək dövrün geliri kimi təqdim edilməsi zamanı, gəlir, aktivin faydalı istifadə müddəti ərzində sistematik və rasional əsasda tanınır. Bu halda əldə edilmiş subsidiya gələcək dövrün geliri kimi uçotda eks etdirilmeli və subsidiya bu aktivlər üzrə amortizasiyanın hesablaşdırıldığı hesabat dövrlərində və eyni nisbetdə gəlir kimi tanınmalıdır. Amortizasiya edilməyən aktivlərə aid edilən subsidiyalar həmin müəyyən öhdəliklərin yerinə yetirilməsini tələb etdikdə, bu subsidiyalar həmin öhdəliklərin yerinə yetirilməsi üzrə faktiki məsəflərin çəkildiyi hesabat dövrlərində gəlir kimi tanınmalıdır. Məsələn, subsidiyanın torpaq sahəsi şəklində təqdim edilməsi, torpaq sahəsi üzərində binanın tikilmesi ilə şərtləndirilə biler və beləliklə, həmin növ subsidiyanın binanın istismar müddəti ərzində gəlir kimi tanınması müənasib ola biler.

**b) Aktivin dəyerindən çıxılması metodu** - Bu halda əldə edilmiş subsidiyanın məbləği uzunmüddətli aktivin dəyerindən çıxılır. Nəticədə aktiv yeni dəyer ilə hər il amortizasiya edilir. İndi isə hər iki metoddan istifadə edərək subsidiyanın mühasibat uçotunda eks etdirilməsinə diqqət yetirək.

#### Misal.

Müəssise dəyəri 600 000 manat olan çörək istehsal edən binanı almaq üçün hökumətdən 200 000 manat dəyerində subsidiya əldə etmişdir. Əldə edilən subsidiya bank hesabına mədaxil edilmişdir. Subsidiyanın şərtindən əsasən müəssise məhz çörək istehsalı ilə məşğul olmalıdır. Beləki müəssisənin profili mehz çörək istehsalı olmalıdır. Binanın faydalı istismar müddəti 20 ildir. Müəssise binanı düz xətt metodu ilə amortizasiya edir. İndi isə hər iki metod ilə subsidiyanın uçotda eks etdirilməsinə diqqət yetirək.

1-ci metod subsidiyanın gələcək dövrün gelir metodu ilə uçotda eks etdirilməsi.

N	Əməliyyatın məzmunu	Debet	Kredit	Məbləğ
1	Subsidiyanın bank hesabına mədaxil etdirilməsi	223 "Bank hesablaşma hesabları"	444 "Uzunmüddətli məqsədli maliyyələşmələr və daxilolmalar"	200 000
2	Subsidiyanın gələcək dövrün geliri hesabına aid edilməsi	444 "Uzunmüddətli məqsədli maliyyələşmələr daxilolmalar"	442 "Gələcək hesabat dövrlərinin gelirləri"	200 000
3	Bina alıştı	111 "Torpaq, tikili və avadanlıqların dəyəri"	531 "Malsatan ve podratçılara qisamüddətli kreditor borcları"	600 000
4	Subsidiyanın proposisional şəkilde gəlirə aid edilməsi (200 000 /20 il)	442 "Gələcək hesabat dövrlərinin gelirləri"	611 "Sair əməliyyat gelirləri"	10 000
5	Binanın illik amortizasiya xərcinin hesablanması (600 000 /20 il)	701 "Satışın maya dəyəri üzrə xərclər"	112 "Torpaq, tikili və avadanlıqlar üzrə yüksəlmiş amortizasiya və qiymətdəndüşmə zərərləri"	30 000

2-ci metod – Subsidiyanın aktivin dəyerindən çıxılması metodu ilə uçotda eks etdirilməsi

N	Əməliyyatın məzmunu	Debet	Kredit	Məbləğ
1	Subsidiyanın bank hesabına mədaxil etdirilməs	223 "Bank hesablaşma hesabları"	444 "Uzunmüddətli məqsədli maliyyələşmələr daxilolmalar"	200 000
2	Subsidiyanın binanın dəyerindən çıxılması və binanın alınması.	444 "Uzunmüddətli məqsədli maliyyələşmələr və daxilolmalar"	531 "Malsatan və podratçılara qisamüddətli kreditor borcları"	200 000
3	Subsidiyanın binanın dəyerindən çıxılması və binanın alınması.	111 "Torpaq, tikili və avadanlıqların dəyəri"	531 "Malsatan və podratçılara qisamüddətli kreditor borcları"	400 000

Yuxarıdakı nümunələrdən göründüyü kimi 1-ci metoddə subsidiya gələcək dövrün geliri kimi eks etdirilir və hər il uzunmüddətli aktivin dəyerinin amortizasiyası məbləğində gəlirə silinir.

2-ci metoddə isə əldə edilmiş subsidiya uzunmüddətli aktivin dəyerindən çıxılır və nəticədə aktiv yeni dəyer ilə hər il amortizasiya edilir.

**2) Gəlirə aid olan subsidiyalar** – aktivlərə aid olmayan hökumət subsidiyalarıdır. Müəssisənin hökumət subsidiyası ilə bağlı məsəfləri və ya xərcləri tanındığı hesabat dövrlərinin müəyyən edilməsi kifayət qədər asan olduğundan subsidiyalar müvafiq xərclərin tanındığı hesabat dövründə gəlir kimi tanınır. Bu halda əldə edilmiş subsidiya gələcək dövrün geliri hesabına aid edilir. Nəticədə həmin məbləğ çəkilmiş xərc məbləğinə proposisional şəkildə hər il gəlirlərə aid edilir.

Gəlirə aid olan subsidiyalar Mənfəət və zərər haqqında hesabatda kredit məbləği kimi "Sair gəlir" ümumi başlığı altında təqdim edilməlidirlər.

- Ayrıca olaraq sair gəlir kimi eks edilir

- Aid olduğu xərcdən çıxılır - Müəssisəyə keçmişdə çəkilmiş xərclərin və ya zərərlərin kompensasiyası məqsədilə və ya heç bir müvafiq gələcək məsəflərlə bağlı olmayan təxirsiz maliyyə dəstəyi kimi təqdim edilən hökumət subsidiyası, onun alındığı hesabat dövründə gəlir kimi tanınmalıdır.

Hökumət subsidiyası müəssisə tərəfindən keçən hesabat dövründə çəkilən xərclərin və ya zərərlərin kompensasiyası məqsədilə alınır bilər. Belə subsidiya, onun təsirinin aydın anlaşılmamasını təmin edən açıqlama ilə birləşdikdə, subsidiyanın alındığı hesabat dövrünün geliri kimi tanınır. Ayrıca açıqlanması tələb olunan hər hansı gəlir və ya xərc maddələrinə təsir göstərən subsidiyalara daim məlumat açıqlanmalıdır.

**Misal 1.**

Müəssise başqa müəssisədən 600 000 manat dəyərində xidmət alışını həyata keçirəcəkdir. Bunun 20%-ni hökumət subsidiya şəklində müəssisəyə təqdim etmişdir. Əməliyyat yazılışları aşağıdakı şəkildə olacaqdır.

N	Əməliyyatın məzmunu	Debet	Kredit	Məbləğ
1	Subsidiyanın müəssisənin kassasına mədaxil edilməsi	221 "Kassa"	444 "Uzunmüddətli məqsədli maliyyələşmələr və daxilolmalar"	120 000
2	Subsidiyanın gelirə aid edilməsi	444 "Uzunmüddətli məqsədli maliyyələşmələr və daxilolmalar"	611 "Sair əməliyyat gelirləri"	120 000
3	Xərclərin tanınması	731 "Sair əməliyyat xərcləri"	221 "Kassa"	600 000

**Hökumət subsidiyalarının geri qaytarılması**

Geri qaytarılmalı olan hökumət subsidiyası uçot qiymətləndirməsinin yenidən baxılması kimi uçota alınmalıdır (bax. "Uçot siyaseti, uçot qiymətlərində dəyişikliklər və səhvler üzrə" 11 №-li Milli Mühasibat Uçotu Standartı).

Gelirə aid olan subsidiyanın gəri qaytarılması zamanı ilkin olaraq subsidiyaya görə yaradılmış gələcək dövrün geliri hesabının kreditindəki məbləğ kreditor borc hesabı ilə bağlanılmalıdır.

Qaytarılan məbləğin belə gələcək dövrün geliri hesabından artıq olan hissəsi dərhal xərc kimi tanınmalıdır. Əməliyyat yazılışı aşağıdakı şəkildə olacaqdır.

N	Debet	Kredit	Məbləğ
1	444 "Uzunmüddətli məqsədli maliyyələşmələr və daxilolmalar"	545 "Digər qısamüddətli öhdəliklər"	-
2	731 "Sair əməliyyat xərcləri"	545 "Digər qısamüddətli öhdəliklər"	-
3	545 "Digər qısamüddətli öhdəliklər"	223 "Bank hesablaşma hesabları"	-

Aktive aid olan subsidiyanın geri qaytarılması prosesi müəssisənin seçdiyi metoddan asılı olaraq müeyyen edilir.

Əgər müəssisə əldə edilən subsidiyanı gələcək dövrün gelirinə aid edilməsi meto-

dunu seçərək uçotunu aparıbsa o zaman subsidiyanın geri qaytarılması ilk növbədə bu subsidiyaya görə yaradılmış gələcək dövrün geliri hesabının kreditinin hissəsinin kreditor borc hesabı ilə bağlanmasına aid edilməlidir. Qaytarılan məbləğin belə gələcək dövrün geliri hesabından artıq olan hissəsi dərhal xərc kimi tanınmalıdır.

N	Debet	Kredit	Məbləğ
1	442 "Gələcək hesabat dövrlərinin gelirləri"	444 "Uzunmüddətli məqsədli maliyyələşmələr və daxilolmalar"	-
2	444 "Uzunmüddətli məqsədli maliyyələşmələr və daxilolmalar"	545 "Digər qısamüddətli öhdəliklər"	-
3	731 "Sair əməliyyat xərcləri"	545 "Digər qısamüddətli öhdəliklər"	-

Əgər müəssisə əldə edilən subsidiyanın uçotunun aktivin dəyərində azaldılması metodunu seçərək aparıbsa o zaman geri qaytarılan subsidiya məbləği aktivin üzərində əlavə ediləcəkdir. Əməliyyat yazılışı aşağıdakı şəkildə olacaqdır.

N	Debet	Kredit	Məbləğ
1	111 "Torpaq, tikili və avadanlıqların dəyəri"	444 "Uzunmüddətli məqsədli maliyyələşmələr və daxilolmalar"	-
2	444 "Uzunmüddətli məqsədli maliyyələşmələr və daxilolmalar"	545 "Digər qısamüddətli öhdəliklər"	-
3	731 "Sair əməliyyat xərcləri"	112 "Torpaq, tikili və avadanlıqlar üzrə yiğilmiş amortizasiya və qiymətdəndüşmə zərərləri"	(əlavə amortizasiya hesablanması)
4	545 "Digər qısamüddətli öhdəliklər"	223 "Bank hesablaşma hesabları"	-

**Misal**

Müəssisə çörək istehsal etmək üçün 800 000 manat dəyərində bina alışını həyata keçirir. Binanın faydalı isitismar müddəti 20 ildir. Lakin müəssisənin kifayət qədər pulu olmadığı üçün o hökumətdən 200 000 manat dəyərində subsidiya əldə edir.

Subsidiyanın şərtinə əsasın müəssisə bu binanı yalnız çörək istehsalı üçün istifadə etməlidir. Müəssisə iki il çörək istehsalı ilə məşğul olur. 3-cü ilin əvvəlində istehsal profilini dəyişərək sement istehsalı ilə məşğul olmaq qərarına gəlir.

Belə olan halda müəssisə subsidiyanın şərtinə əməl etmədiyi üçün hökumətdən alınmış 200 000 manat məbləğində subsidiyanı geri qaytarmalı olacaqdır.

1-ci metod ilə subsidiyanın geri qaytarılması əməliyyatı.

N	Debet	Kredit	Məbləğ
1	111 "Torpaq, tikili və avadanlıqların dəyəri"	444 "Uzunmüddətli məqsədli maliyyələşmələr və daxilolmalar"	200 000
2	444 "Uzunmüddətli məqsədli maliyyələşmələr və daxilolmalar"	545 "Digər qısamüddətli öhdəliklər"	200 000
3	731 "Sair əməliyyat xərcləri"	112 "Torpaq, tikili və avadanlıqlar üzrə yiğilmiş amortizasiya və qiymətdəndüşmə zərərləri"	20 000 (əlavə 2- illik amortizasiya)

2-ci metod ilə subsidiyanın geri qaytarılması əməliyyatı.

N	Debet	Kredit	Məbləğ
1	442 "Gələcək hesabat dövrlərinin gəlirləri"	545 "Digər qısamüddətli öhdəliklər"	180 000
2	731 "Sair əməliyyat xərcləri"	545 "Digər qısamüddətli öhdəliklər"	20 000
3	545 "Digər qısamüddətli öhdəliklər"	223 "Bank hesablaşma hesabları"	200 000

## DÖVLƏT YARDIMI

Xarakteri, həcmi və müddətinin müəyyən olunması mümkün olmayan dövlət yardımı barədə məlumatın açıqlanması maliyyə hesabatlarının düzgün anlaşılması üçün lazımdır. Sıfır və ya aşağı faiz dərəcəsi ilə borclar dövlət yardımının bir formasıdır. Belə dövlət yardımları yalnız maliyyə hesabatlarının qeydlərində açıqlanmalıdır.

Bu Standartın məqsədləri üçün, daimi və mahdudiyyətsiz esasda bütün yerli cəmiyyətin rifahı üçün mövcud olan ümumi nəqliyyat və kommunikasiya şəbəkəsinin təkmilləşdirilməsi, həmçinin suvarma və su təminatı kimi daha müükəmməl təminat sistemlərindən istifadə etmək imkanı yaranan infrastrukturun təmin edilməsi hökumət subsidiyası kimi nəzəre alınır.

Müəllif: Elvin Abdullayev,  
Azerbaycan Dövlət İqtisad Universitetinin  
"Mühaşibat uçotu" kafedrasının doktorantı.